

Yaxın tarbdimizə nəzər salanda bir daha aydın olur ki, Ermanlıstan İşgal etdiyi torpaqlarını geri qaytarmaq fikrində olmayırlı. Keçmiş Dağılıq Qarabağ münaqişəsinin həll edilməsi ilə məşgül olan ATƏT əsildən ermənilərin çaldığı havaya oynayıb, onları dediyil ilə oturub-durub. Əsildən, havadarla-nına axalanan Ermanlıstanın xunta rejimi inanmaya bil, Azərbay-can öz torpaqlarını müharibə yolu ilə qaytara bilər. Inanmadıqları hadisə başlanıa gəldi və Ermanlıstan ordusu 44 günlük Vətən mü-haribəsində darmadığın edildi. Düşmən qarşımızda diz çökdü. Torpaqlarımız İşgalçılardan azad edildi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayesində işğaldan azad edilən dağlar diyanı, gözelliklər məskəni, igidler yurdı Laçın torpağında yenidən həyat qaydib. Daş da, torpaq da, göy buludların üzərində süzen qartal da, laçınlırlar da sevinir. Onları sevincini isə sözü təsəvvür etmək mümkün deyil. Yurdı sevinir, ocaq sevinir, əzəli və ebədi sakinlərinin ayaq seslərinin sevinən Laçın indi qırurun və mağrurluğun ahangı ilə nefəs alır. Rayonun təxixine qısa bir nəzar salaq.

Azərbaycanın diber güşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kelbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermenistanla həmsəhəd olan Laçın həm də Azərbaycanın in qədimi insan məskənlərindən bir hesab olunur. Mirik kendi erazisində "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaq kəndində mağara məbedi bə qədimlikdən xəber verir. Ərazilədə IX-XVII əsrlərə aid Ağoglan qəsri, Dəmərovlu Pir Məbədi, Melik-Əjdər türbəsi, Uşaq galası, Kar künbəz və X-XIX əsrlərə aid bir-tağılı və ikitənli köpürlər, eləcə də çoxsaylı su dayırmları olub. Laçının ərazisi keçmiş zamanlarda Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1924-cü ildən şəhər statusunu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tənənnimş yüzüci Tağı Şahbazi Sımurq yaxınlıqdakı dağın adının şəhəre verilməsini təklif edəndən sonra buraya Laçın adlandırılaraq. "Laçın" sözü "məğrurluq" menasındadır. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadratkilometrdir.

Bu diyar zengin təbii sərvətlərə və əsərəngiz gözəlli malikdir, tarixi lap qədim dövrlərə söylenir. Bu torpaq tarixi şəxsiyyətlər yetişdirən igidler məskənidir. Laçının təbəti canlı müzeyi xatırladır. Rayonun şərqi Qarabağ silsilesinin cənub-qərb yamacları, şimalında Mixtəkən silsili uzanır və cənub-qərb hissəsinə isə Qarabağ yaylası tutur. Ən yüksək dağ zır-

buna görə da, sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Çəbrayıl, Laçın və Kelbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi zəruri hesab edilir.

Qarabağ iqtisadi rayonunda ol-oduğu kimi, Şərqi Zəngəzur zona-sında da avtomobil yolları salınır, bu yolların çatın keçilən hissələ-rinde tuneller tikilir. Prezident İl-

azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq iş-lərinin miqyasını göstərir. Oldu-ça mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılması da töhfə verəcək. Yeni texnologiya-lar əsasında inşa edilən hava limanı Azərbaycanın dəniz seviyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanın-

Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb. Dövlətimizin bacısı üzən illər ATƏT tərfin-dən aparılan danışqlarla işsə edərək deyib ki, həyat göstərdi ki, biz güclü iradə, cəsəret nümayiş etdirərək istədiyimizə nail ola bil-di. Laçın rayonunu qaytarmaq fi-kirli belə yox idi onları. Biz yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik. Laçın rayo-nunun canub hissəsini işğalçı-dan azad etdi, Gülebird kəndini azad etdi. Burada Səfiyan və Türkler kəndləri yerləşir, onları da azad etdi və Laçın dəhlizinə nə-zaret etmək üçün hərbi plasdarm yaradıq və artıq Laçın dəhlizi at-eşimiz altında id. Faktiki olaraq bu istiqamətdən hərəkət edərək biz strateji əmaliyyatlarını aparmış-dıq.

Şərqi Zəngəzur iqtisadi rayo-nuna daxil olan Laçında fərgi te-yinatlı geniş infrastruktur layihələ-ri həyata keçirilir. Artıq rayonda generasiya gücü 8 meqavat olan Gülebird Su Elektrik Stansiyası işe salınıb. Bu stansiyə təxminən 7000 nəfər əhalinin elektrik ener-jisi ilə təminatında möhüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonu-nun Xanlıq kəndini, Laçın rayonu-nun canub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihə-lərini elektrik enerjisi ilə təmin edəcək.

Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kel-bəcər və Laçında ilk pilot layihə de həyata keçirilib. Əten ilin ya-zında ançılıq və heyvandarlıqla məşgül olan 5 təsərrüfat işğaldan azad edilən yaylaqlara köç edib-ler. Göründüyü kimi, mühərabə-dən dərhal sonra aqrar sahanın inkişafı üçün lazımi şərait yaradılib. Əten ilin avqust ayında Kelbəcər və Laçın rayonlarında sefer edən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yaylaqdakı angırlarla semimi görüsü və həmin görüsədə dünyada tayı-barabəri olmayan Kelbəcər bali haqqında maraqlı sohbet bu yerlərə yeri bir həyətin gelme-sindən xəber verdi.

Bir sözü, azad edilmiş bölgelərin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bù zonaya qaytarılması üçün çox nehəng və genişmiyyətli işlər sürətlə aparılır. Qırurla deye biler ki, müstəqil Azərbaycan dövlətinin buna tex-niki və maliyyə imkanları var, heç yerdən yardım olmadan, öz və-saitləri hesabına azad edilən tor-paqlar dırçəldilir. Təbii ki, bütün bunların arxasında isə Prezident İlham Əliyevin güclü iradəsi və böyük fedakarlığı dayanır.

Salman ALİOĞLU,
"Respublika".

Şərqi Zəngəzur - quruculuğun yeni ünvani



vəsi Qızılıboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şelvə ve Minkənd çayları birləşərək Həkeri çayını (uzunluğu 113 kilometr) yaradır. Həkeri də dağların etyindən, gen dərələrdən keçərək Araz çayına qovuşur. Təbii ehtiyatlarını sanamaqla qurtarır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında möhüm yerlərdən birini tutur. Məhz buna görə də, Laçın rayonunun işğaldan azad edilməsindən az sonra Qalib Ali Baş Komandan İlham Əliyev rayona safer edərək burada xüsusi program əsasında aparla-caq infrastruktur layihələrin təməlini qoyub.

Torpaqlarımız işgalçılardan azad ediləndən sonra ölkənin iqtisadi rayonlarının bölgüsü yenidən apardı. Prezident İlham Əliyev imzaladığı "Azərbaycan Respublikası iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmdən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının zəruriliyi ilə bağlı qeyd olunur ki, tarixi torpağımız olan Zəngəzur Laçın və Kelbəcərdən Naxçıvana qədər böyük bir ərazinə tutan Zəngəzur yaylasının şərqi hissəsində, Ermenistanla sərhəddə yerləşir. Məhz

ham Əliyevin sərəncamına əsasən tikilən Kelbəcər-Laçın avto-mobil yoluğun uzunluğu 72, 8 ki-lometrdir. Birinci və ikinci texniki dərəcəye uyğun tikilecek yoluñ hərəket hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaq-lı olacaq yol üzərində altkeçidlər və köprü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Bundan başqa, İsti-su-Minkənd yolu da inşa olunur. Qeyd edək ki, keçmişdə bu yol ol-mayıb, indi yenidən çəkilir, uzunluğu isə 51 kilometrdir. Yeni yol Kelbəcərin İsti qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirəcək. Ham də, bu, Kelbəcər və Laçın rayonları arasında ikinci bağ-lantı olacaq. Hazırda yol boyunca işlər sürətlə aparılır və torpaq işləri başa çatıb.

Dövlətimizin başçısı İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın 2021-ci il avqust ayının 16-da Laçına səfəri zamanı Qorcu kəndində təməlini qoyduqları Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının zəruriliyi ilə bağlı qeyd olunur ki, tarixi torpağımız olan Zəngəzur Laçın və Kelbəcərdən Naxçıvana qədər böyük bir ərazinə tutan Zəngəzur yaylasının artırılmasına səbəb olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası həm de işğaldan

da 3 kilometrlik uçuş-enme zolağının, 6 təyyarə dayanacağıının inşası nəzərdə tutulur. Bu hava limanının xüsusi əhəmiyyəti onda-ri ki, etraf ərazilərə hava nəqliyyatı ilə gedisi-gelişi asanlaşdırıcıdır. Yeri gelmişkən deyək ki, həzirdə Laçın, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikilimə ilə parallel suretdə Qarabağın hava məkanında aeronaviqasiya xidmetinin bərpə prosesi de gedir.

Laçın rayonu zəngin faydalı qazıntıllarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqlan, cive, vermkulit, əlvən və üzlüksə dəsləri, sement xammalları və tikitni daşı yataqları ilə zəngindir. Mütəxəssislərin qənaetinə görə burada sənaye əhəmiyyəti Gilgəzçay, Sarbuləq, Narzanlı ci-və, Ahnəzər əlvən daşı, Qarabeyli, Dəlikdəş, Corman və Narzanlı kimi mineral yataqları daha böyük ehtiyatlara malikdir. Rayon ərazi-sində dağ-məden sənayesinin in-kışifi üçün geniş imkanlar açılıb.

Ermanistanın işğalı illərində laçılıqların yaşadıqları bütün kədər və üzüntülər artıq geride qalıb. Di-gər azad edilmiş ərazilərimiz kimi, Laçın da yeni dövrü başlıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2021-ci il fevralın 14-de Laçın rayonuna səfəri zamanı